

**Telefon rabitəsinin texniki vasitələri və Şəhərlərarası telefon rabitəsinin texniki vasitələri haqqında rəsmi statistika hesabatları üzrə statistik proseslərin idarə olunmasının “Statistik Biznes - Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında təsviri**

| No    | Prosesin adı, fəaliyyət   | İşin adı  | Giriş materialı  | Təchizatçı  | Nəticə   |
|-------|---|---|--|---|--|
| 1     | <b>Tələbatların müəyyənləşdirilməsi</b>   | Şəhərlərarası telefon rabitəsinin texniki vasitələri haqqında, Telefon rabitəsinin texniki vasitələri haqqında rəsmi statistika hesabatı formaları üzrə ümumi tələbatın müəyyənləşdirilməsi | Beynəlxalq metodologiya, sorğu, istifadəçilərin tələbi, əmrlər, sərəncamlar, qərarlar, təkliflər, yazılı razılaşmalar, çıxış statistik məhsullar, məlumat mənbələri, maliyyə sənədləri | Avrostat, BVF, BTİ, MDB SK, NRYTN, ƏN, VN, DSK, XSS | İstifadəçi tələbatlarının müəyyənləşdirilməsi                            |
| 1.1   | İnformasiyaya olan tələbatların müəyyənləşdirilməsi   | Rabitə statistikasını üzrə yekun informasiyaya olan tələbatın müəyyənləşdirilməsi   | Beynəlxalq metodologiya, sorğu, təqdimat, istifadəçilərin tələbi, müayinələrin nəticələri, əmrlər, sərəncamlar   | Avrostat, BVF, BTİ, MDB SK, NRYTN, ƏN, VN, DSK, XSS | Hesabat, xidməti məruzə  |
| 1.1.1 | Ölkənin milli prioritetləri əsasında tələblərin müəyyənləşdirilməsi                                 | Rabitə statistikasını ilə əlaqədar ölkə rəhbərliyi və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş qərarlara baxış   | Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 6 may 2013-cü il tarixli, 41/09; 40/09 №-li qərarı   | İcra və nəzarət edici orqanlar (siyasi dairələr)    | Tələblərin müəyyənləşdirilməsinə dair hesabat, xidməti məruzə            |
| 1.1.2 | Beynəlxalq metodologiya, standart və təcrübələrin öyrənilməsi və tələbatların müəyyənləşdirilməsi   | 41 (rabite) ,45 (rabite) statistika hesabatı formaları üzrə beynəlxalq təcrübənin öyrənilməsi   | 41 (rabite) ,45 (rabite) statistika hesabatı formaları üzrə Avrostatdan, BVF, BTİ, MDB SK-dan daxil olan sorğular  | Avrostat, BVF, BTİ, MDB SK, NRYTN, ƏN, VN, DSK, XSS | Beynəlxalq metodologiyanın öyrənilməsinin nəticəsinə dair xidməti məruzə |
| 1.1.3 | Normativ hüquqi bazanın və ölkədaxili tələblərin öyrənilməsi  | Rabitə statistikasını ilə əlaqədar DSK-nın sərəncam, əmr və qərarlarına baxış   | Qərarlar, sərəncamlar, əmrlər, hesabatlar, təqdimatlar   | DSK, XSS  | Normativ hüquqi bazanın öyrənilməsinin nəticələrinə dair xidməti məruzə  |
| 1.1.4 | İstifadəçilərin tələbatlarına dair görüşlərin təşkili, mövcud tələbatların araşdırılması və təhlili | Rabitə statistikasını təşkili və aparılmasına dair istifadəçi məmnuniyyətinin qiymətləndirilməsi  | DSK-nın “Metodoloji və məlumat istifadəçiləri ilə iş planı”  | DSK-nın kollegiyası, XSS                            | Görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, hesabatlar    |
| 1.1.5 | Müəyyən olunmuş tələbatların müzakirə üçün hazırlanması   | Rabitə statistikasına dair müəyyən olunmuş tələbatın Elmi-metodoloji şurada müzakirəsi üçün məzmunun hazırlanması   | Daxil olmuş təkliflər, görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, hesabatlar   | DSK, XSS  | İstifadəçi tələbatlarının və ehtiyaclarının yekun siyahısı               |

| No    | Prosesin adı, fəaliyyət  | İşin adı  | Giriş materialı  | Təchizatçı  | Nəticə   |
|-------|--|---|--|---|--|
| 1.2   | Tələbatların müzakirəsi və təsdiqi   | Rabitə statistikasını üzrə göstəricilərin təkmilləşdirilməsi ilə əlaqədar müzakirələrin aparılması, razılaşdırılması və təsdiqi | Daxil olmuş təkliflər və yazılı razılaşmalar   | DSK, XSŞ  | İnzibati mənbələrə dair informasiyanın və tələbatın müəyyənləşdirilməsi    |
| 1.2.1 | Müəyyən olunmuş tələbatlarla bağlı maraqlı tərəflərlə məsləhətləşmələrin aparılması                        | Respondentlər və əsas məlumat istifadəçiləri ilə yazılı və şifahi müzakirələrin təşkili   | İstifadəçi tələbatlarının və ehtiyaclarının yekun siyahısı   | DSK, XSŞ  | Rəsmi məktublar, görüşlərə dair xidməti məruzələr, iclasların protokolları |
| 1.2.2 | Tələbatların dəqiqləşdirilməsi   | Təkliflərin və mövcud olan məlumatların müqayisəsi  | İstifadəçi tələbatlarının və ehtiyaclarının yekun siyahısı, mövcud məlumatlar                      | DSK, XSŞ  | Tələbatların dəqiqləşdirilmiş siyahısı                                     |
| 1.2.3 | Müəyyən olunmuş tələbatların müzakirəsi və təsdiqi   | Müəyyən olunmuş tələbatların DSK-nın Elmi-metodoloji şurasına müzakirə üçün təqdim edilməsi                                     | İstifadəçilərlə müzakirələrin yekun nəticəsi   | DSK, XSŞ  | DSK-nın Elmi-metodoloji şurasının protokolu                                |
| 1.3   | Çıxış statistik məhsulun müəyyənləşdirilməsi   | İstifadəçilərin müəyyənləşdirilmiş ehtiyaclarının təmin edilməsi üçün çıxış statistik məhsulun təyin edilməsi                   | Çıxış statistik məhsulların siyahısı   | DSK, XSŞ  | Çıxış statistik məhsullar  |
| 1.3.1 | Çıxış statistik məhsulun müəyyənləşdirilməsi   | DSK-nın Elmi-metodoloji şurasının qərarına əsasən rabitə statistikasını üzrə çıxış göstəricilərin müəyyənləşdirilməsi           | DSK-nın Elmi-metodoloji şurasının müzakirəsinə təqdim edilmiş çıxış statistik məhsulların siyahısı | DSK, XSŞ  | DSK-nın Elmi-metodoloji şurasının protokolu, çıxış cədvəlləri              |
| 1.4   | Anlayışların eyniləşdirilməsi  | Anlayışların dəqiqləşdirilməsi  | Qanunvericilik, beynəlxalq metodoloji sənədlər, anlayışların siyahısı                              | Avrostat, BVF, BTİ, MDB SK, NRYTN, ƏN, VN, DSK, XSŞ | Dəqiqləşdirilmiş anlayışlar  |
| 1.4.1 | Müəyyən edilmiş anlayışların ölkə qanunvericiliyi ilə uyğunluğunun uzlaşdırılması                          | Tələb olunan göstəricinin ölkə qanunvericiliyinə uyğunlaşdırılması  | Qanunvericilik   | ƏN, NRYTN, DSK, XSŞ                                 | Müəyyən edilmiş anlayışların siyahısı                                      |
| 1.4.2 | Müəyyən edilmiş anlayışların digər sahələrdə istifadə edilən anlayışlarla uyğunluğunun müəyyənləşdirilməsi | Göstəricinin digər sahələrlə uyğunluğunun təmin edilməsi  | Digər sahələrin materialları, qanunvericilik   | DSK, XSŞ  | Müəyyən edilmiş anlayışların siyahısı                                      |
| 1.4.3 | Anlayışların beynəlxalq standartlarla uyğunluğunun təmin edilməsi  | Beynəlxalq standartlara uyğunluğun və müqayisəliliyinin təmin olunması  | Beynəlxalq göstəricilərə dair materiallar, qanunvericilik  | Avrostat, BVF, BTİ, MDB SK, NRYTN, ƏN, VN,          | Müəyyən edilmiş anlayışların siyahısı                                      |

| No    | Prosesin adı, fəaliyyət  | İşin adı   | Giriş materialı   | Təchizatçı      | Nəticə  |
|-------|--|--|---|-----------------|---|
|       |  |  |   | DSK, XSŞ        |   |
| 1.4.4 | Müəyyən edilmiş anlayışların istifadəçilərlə müzakirəsi və dəqiqləşdirilməsi                           | Müəyyən edilmiş anlayışlarla bağlı istifadəçilərin məlumatlandırılması   | Müəyyən edilmiş anlayışların siyahısı   | NRYTN, DSK, XSŞ | Görüşlərə dair xidməti məruzələr, iclasların protokolları               |
| 1.5   | Məlumatların mövcudluğunun yoxlanılması  | Məlumat mənbələrinin müəyyən edilməsi, inzibati və digər məlumat mənbələrinin öyrənilməsi, yol xəritəsinin hazırlanması, təkliflərin verilməsi | Çıxış statistik məhsullar, inzibati və digər məlumat mənbələri, təhlillər, qərarlar, normativ hüquqi baza | DSK, XSŞ        | Potensial məlumat mənbələrinin siyahısı, plan (yol xəritəsi), təkliflər |
| 1.5.1 | Məlumat mənbələrinin müəyyənləşdirilməsi   | Rabitə statistikasına dair məlumat mənbələrinin öyrənilməsi  | İstehsalı mümkün olan çıxış statistik məhsullar   | DSK, XSŞ        | Potensial məlumat mənbələrinin (inzibati və digər) siyahısı             |
| 1.5.2 | İnzibati və digər məlumat mənbələrinin təhlili   | İnzibati və digər məlumat mənbələrinin öyrənilməsi və təhlili  | İnzibati və digər mənbələr üzrə məlumatlar, mövcud məlumat mənbələrinin məlumatları                       | DSK, XSŞ        | Təhlil barədə hesabat və ya xidməti məruzə                              |
| 1.5.3 | Çatışmayan məlumatların əldə edilməsi üçün planın (yol xəritəsinin) hazırlanması                       | Planın (yol xəritəsinin) hazırlanması  | Çatışmayan məlumatların əldə edilməsi üçün mənbələr, təhlillər, qərarlar                                  | DSK, XSŞ        | Çatışmayan məlumatların əldə edilməsi üçün plan (yol xəritəsi)          |
| 1.5.4 | Ehtiyac olduğu halda mövcud normativ hüquqi bazaya dəyişikliklərin edilməsi üçün təkliflərin verilməsi | Qanunvericiliklə bağlı təkliflərin verilməsi   | Normativ hüquqi baza və ona dəyişiklikləri şərtləndirən amillər   | DSK, XSŞ        | Dəyişikliklərə dair təkliflər   |
| 1.6   | İqtisadi əsaslandırmanın hazırlanması  | İş planının hazırlanması, risklərin təhlili, xərclərin, smetanın qiymətləndirilməsi  | Çıxış statistik məhsullar, risklər, maliyyə sənədləri, smeta  | DSK, XSŞ        | İş planı, "Risklərin təhlili və qiymətləndirilməsi" cədvəli, smeta      |
| 1.6.1 | İş planının hazırlanması   | İş planının hazırlanması   | Çıxış statistik məhsullar, inzibati və digər mənbələrdən müəyyənləşdirilmiş toplanacaq məlumatlar         | DSK, XSŞ        | İş planının layihəsi  |
| 1.6.2 | Risklərin təhlili  | Risklərin və imkanların qiymətləndirilməsi   | Müəyyən edilmiş risklər və imkanlar   | DSK, XSŞ        | "Risklərin təhlili və qiymətləndirilməsi" cədvəli                       |
| 1.6.3 | Xərclərin qiymətləndirilməsi   | Xərclərin hesablanması və müəyyənləşdirilməsi  | Maliyyə sənədləri, qərar və sərəncamlar   | DSK, XSŞ        | Smetanın layihəsi   |
| 1.6.4 | İş planının, risklərin qiymətləndirilməsi və smetanın tərtibi  | İş planının, risklərin qiymətləndirilməsi və təklif edilən smetaya   | Smetanın layihəsi, maliyyə sənədlərinin   | DSK, XSŞ        | Təsdiqlənmiş smeta  |

| No   | Prosesin adı, fəaliyyət  | İşin adı  | Giriş materialı  | Təchizatçı      | Nəticə   |
|--|--|---|--|-----------------|--|
|  |  | baxılması və təsdiqə təqdim edilməsi  | siyahısı   |                 |  |
| <b>1-ci mərhələnin yekunu. Layihələr və planlar qəbul edildi</b> |  |   |  |                 |  |
| 2  | Layihələndirmə   | Şəhərlərarası telefon rabitəsinin texniki vasitələri, Telefon rabitəsinin texniki vasitələri üzrə çıxış statistik məhsulların, dəyişən kəmiyyətlərin layihələrinin hazırlanması, toplanmanın metod və vasitələrinin müəyyənləşdirilməsi | Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin və dəyişən kəmiyyətlərin siyahısı, iş planları, razılaşma məktubları, reyestr | NRYTN, DSK, XSŞ | Çıxış cədvəllərinin maketi, dəyişən kəmiyyətlərin izahları, məlumatların toplanması, işlənməsi və təhlili metodologiyası |
| 2.1  | Çıxış məhsulun layihəsi  | Çıxış statistik məhsulların və ya xidmətlərin layihəsinin hazırlanması  | Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı  | DSK, XSŞ        | Çıxış cədvəllərinin maketi   |
| 2.1.1  | Çıxış maketlərinin və fərdi çıxış məhsullarının layihələndirilməsi | Çıxış maketlərinin və fərdi çıxış məhsullarının hazırlanması  | Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı  | DSK, XSŞ        | Çıxış cədvəllərinin və fərdi çıxış məhsullarının maketi  |
| 2.2  | Dəyişən kəmiyyətlərin izahlarının layihəsi                         | Dəyişən kəmiyyətlərin izahlarının layihəsinin işlənməsi   | Dəyişən kəmiyyətlərin siyahısı, reyestr məlumatları, qərarlar  | DSK, XSŞ        | Dəyişən kəmiyyətlərin izahları   |
| 2.2.1  | Dəyişən kəmiyyətlərin izahlarının layihələndirilməsi               | Dəyişən kəmiyyətlərin izahlarının hazırlanması  | Müəyyən edilmiş anlayışların siyahısı, çıxış cədvəllərinin maketi  | DSK, XSŞ        | Dəyişən kəmiyyətlərin izahlarının layihəsi   |
| 2.3  | Toplanma prosesinin layihəsi                                       | Məlumatların toplanmasının daha münasib metod və vasitələrinin müəyyənləşdirilməsi  | İş planları, mümkün məlumat toplama metodlarının siyahısı, istifadəçi tələbatları, razılaşma məktubları, müraciətlər       | NRYTN, DSK, XSŞ | Məlumatların toplanmasının layihəsi  |
| 2.3.1  | Məlumatların toplanması metodlarının müəyyənləşdirilməsi           | Məlumatların toplanmasının ən uyğun metodlarının müəyyənləşdirilməsi  | İş planları, mümkün məlumat toplama metodlarının siyahısı  | NRYTN, DSK, XSŞ | Müəyyənləşdirilmiş konkret məlumat toplama metodu  |
| 2.3.2  | Məlumatların toplanması alətlərinin layihələndirilməsi             | Rabitə statistikasına dair məlumatların toplanması alətlərinin (yeni sorğu anketləri, məlumatların daxil edilməsi proqramı, intervüyerlər, respondentlər üçün təlimlər və s.)   | İstifadəçi tələbatlarının və ehtiyaclarının yekun siyahısı, müəyyənləşdirilmiş konkret məlumat toplama metodu              | DSK, XSŞ        | Məlumatların toplanması alətlərinin siyahısı   |

| No    | Prosesin adı, fəaliyyət  | İşin adı  | Giriş materialı  | Təchizatçı   | Nəticə   |
|-------|--|---|--|--------------|--|
|       |  | layihələndirilməsi  |  |              |  |
| 2.3.3 | Məlumat toplanmasının hüquqi bazasının layihələndirilməsi  | Rabitə statistikasına dair məlumatların toplanmasının hüquqi bazasının layihələndirilməsi               | Razılaşma məktubları, rəsmi sənədlərin layihəsi, respondentlərə ünvanlanmış müraciətlər  | DSK, XSŞ     | Qərar və sərəncam  |
| 2.4   | Məcmunun və seçmənin layihəsi  | Mövcud deyil  | Mövcud deyil   | Mövcud deyil | Mövcud deyil   |
| 2.4.1 | Məcmunun layihələndirilməsi  | Mövcud deyil  | Mövcud deyil   | Mövcud deyil | Mövcud deyil   |
| 2.4.2 | Seçmə metodologiyasının layihələndirilməsi   | Mövcud deyil  | Mövcud deyil   | Mövcud deyil | Mövcud deyil   |
| 2.5   | Məlumatların işlənməsi və təhlilinin layihəsi  | Məlumatların işlənməsi və təhlilinin metodologiyasının hazırlanması                                     | DSK-nın əmr və sərəncamları  | DSK, XSŞ     | Statistik məlumatların işlənməsi və təhlili metodologiyası     |
| 2.5.1 | Məlumatların işlənməsi üçün metodların müəyyənləşdirilməsi   | Məlumatların işlənməsi və təhlili üçün metodlarının müəyyənləşdirilməsi                                 | DSK-nın müvafiq əmr və sərəncamlardan irəli gələn məsələlər  | DSK, XSŞ     | Müəyyənləşdirilmiş metodların siyahısı                         |
| 2.5.2 | Məlumatların təhlili üçün metodların layihələndirilməsi  | Məlumatların emalı və təhlili üçün metodların layihələndirilməsi  | Müəyyənləşdirilmiş metodların siyahısı   | DSK, XSŞ     | Məlumatların təhlilinə dair metodologiya                       |
| 2.6   | İstehsal sisteminin və iş axınının layihələndirilməsi  | Məlumatların toplanılmasından yayılmasına qədər olan iş axını prosesinin təşkilinin müəyyənləşdirilməsi | Xidmət statistikasının şöbəsinin iş planı, "Statistik işlər proqramı", "İstifadəçi məmnunluğu" sorğusunun nəticələri, müvafiq normativ hüquqi sənədlər | DSK, XSŞ     | İstehsal sisteminin və iş planının layihəsinin hazırlanması    |
| 2.6.1 | İstifadəçi tələbatına uyğun olaraq istehsal sisteminin və iş axınının layihələndirilməsi               | İstifadəçi tələbləri əsasında istehsal sisteminin və iş axınının layihəsinin hazırlanması               | İstifadəçi məmnunluğu sorğusunun nəticələri, kollegiya qərarları, müvafiq əmr, sərəncam, göstəriş və ya tapşırıqlar                                    | DSK, XSŞ     | İstehsal sisteminin və iş planının layihəsi                    |
| 2.6.2 | Bütün layihələndirilmiş metodoloji komponentlərin, istehsal sisteminin, iş axınının təhlili və təsdiqi | Bütün layihələndirilmiş metodoloji komponentlərin, istehsal sisteminin və iş axınının təhlili           | Xidmət statistikasının şöbəsinin iş planının və Statistik işlər proqramının layihəsi   | DSK, XSŞ     | XSŞ üzrə iş planlarının və Statistik işlər proqramının təsdiqi |

| No   | Prosesin adı, fəaliyyət  | İşin adı   | Giriş materialı  | Təchizatçı    | Nəticə  |
|--|--|--|--|---------------|---|
| <b>2-ci mərhələnin yekunu. Bütün layihələr təsdiqləndi</b> |  |  |  |               |   |
| 3  | <b>İstehsal sisteminin yaradılması</b>   | İstehsal sisteminin işlək vəziyyətə gətirilməsi, sınaqların keçirilməsi                        | Alətlər (məsələ qoyuluşu, proqram təminatı), məlumatlar, reyestrlər, fəaliyyət planı, sənədləşdirilmiş proseslər | DSK, XSS, İTŞ | İstehsal sistemi                                      |
| 3.1  | Statistik məlumatların toplanması vasitələrinin yaradılması  | Toplanma vasitələrinin yaradılması işlərinin aparılması  | "Məsələ qoyuluşlarının vahid nümunəvi forması", məsələ qoyuluşu, proqram təminatı                                | DSK, XSS, İTŞ | Texniki şərtlər, məsələ qoyuluşu, proqram təminatı    |
| 3.1.1  | Statistik məlumatların toplanma vasitələrinin yaradılması və ya aktualaşdırılması üçün texniki şərtlərin hazırlanması      | Texniki şərtlərin, məsələ qoyuluşlarının hazırlanması  | "Məsələ qoyuluşlarının vahid nümunəvi forması"   | DSK, XSS, İTŞ | Texniki şərtlər, məsələ qoyuluşu                      |
| 3.1.2  | Statistik məlumatların toplanması üçün proqram təminatının yaradılması və ya aktualaşdırılması                             | Mövcud proqram təminatının aktualaşdırılması və ya yenisinin yaradılması                       | Texniki şərtlər, məsələ qoyuluşu   | DSK, XSS, İTŞ | Proqram təminatı                                      |
| 3.1.3  | Statistik məlumatların toplanması üçün hazırlanmış və ya aktualaşdırılmış proqram təminatının sınaqdan keçirilməsi         | Proqram təminatının sınaqdan keçirilməsi   | Proqram təminatı   | DSK, XSS, İTŞ | Təhvil-təslim aktı                                    |
| 3.2  | Prosesin komponentlərinin yaradılması və ya yaxşılaşdırılması  | Prosesin komponentlərinin yaradılması və ya mövcud olanların yaxşılaşdırılması                 | "Məsələ qoyuluşlarının vahid nümunəvi forması", məsələ qoyuluşu, proqram təminatı                                | DSK, XSS, İTŞ | Texniki şərtlər, proqram təminatı, təhvil-təslim aktı |
| 3.2.1  | Məlumatların işlənməsi və təhlili komponentlərinin yaradılması və ya aktualaşdırılması üçün texniki şərtlərin hazırlanması | Texniki şərtlərin, məsələ qoyuluşlarının hazırlanması  | "Məsələ qoyuluşlarının vahid nümunəvi forması"   | DSK, XSS, İTŞ | Texniki şərtlər, məsələ qoyuluşu                      |
| 3.2.2  | Məlumatların işlənməsi və təhlili üçün proqram təminatının yaradılması və ya aktualaşdırılması                             | Toplanmış məlumatların işlənməsi üçün proqram təminatının hazırlanması və ya aktualaşdırılması | Texniki şərtlər və ya məsələ qoyuluşu  | DSK, XSS, İTŞ | Proqram təminatı                                      |
| 3.2.3  | Məlumatların işlənməsi və təhlili üçün yaradılmış və ya aktualaşdırılmış   | Proqram təminatının sınaqdan keçirilməsi   | Proqram təminatı   | DSK, XSS, İTŞ | Təhvil-təslim aktı                                    |

| No    | Prosesin adı, fəaliyyət   | İşin adı  | Giriş materialı   | Təchizatçı    | Nəticə   |
|-------|---|---|---|---------------|--|
|       | proqram təminatının sınaqdan keçirilməsi  |   |   |               |  |
| 3.3   | Yayım komponentlərinin yaradılması və ya yaxşılaşdırılması  | Yayım komponentlərinin yaradılması və ya yaxşılaşdırılması  | "Məsələ qoyuluşlarının vahid nümunəvi forması", məsələ qoyuluşu, proqram təminatı | DSK, XSS, İTŞ | Texniki şərtlər, proqram təminatı, təhvil-təslim aktı                      |
| 3.3.1 | Yayım komponentlərinin yaradılması və ya aktualaşdırılması üçün texniki şərtlərin hazırlanması                | Texniki şərtlərin, məsələ qoyuluşlarının hazırlanması   | "Məsələ qoyuluşlarının vahid nümunəvi forması"                                    | DSK, XSS, İTŞ | Texniki şərtlər, məsələ qoyuluşu   |
| 3.3.2 | Məlumatların yayılması üçün proqram təminatının yaradılması və ya aktualaşdırılması                           | Toplanmış məlumatların yayılması üçün proqram təminatının hazırlanması və ya aktualaşdırılması                                    | Texniki şərtlər və ya məsələ qoyuluşu   | DSK, XSS, İTŞ | Proqram təminatı   |
| 3.3.3 | Məlumatların yayılması üçün yaradılmış və ya aktualaşdırılmış proqram təminatının sınaqdan keçirilməsi        | Proqram təminatının sınaqdan keçirilməsi  | Proqram təminatı  | DSK, XSS, İTŞ | Təhvil-təslim aktı   |
| 3.4   | İş axını prosesinin formalaşdırılması   | Məlumatların toplanmasından yayılmasına qədər statistik biznes-prosesdə istifadə edilən dəyişikliklərin formalaşdırılması         | Metaməlumatlar, reyestrlər, məlumat bazaları, təsnifatlar                         | DSK, XSS, İTŞ | İş axını prosesinin formalaşdırılması                                      |
| 3.4.1 | Yaradılmış və ya aktualaşdırılmış komponentlərin daxili informasiya sistemləri və alətlərlə uyğunlaşdırılması | Toplanma, işlənmə, təhlil və yayılma üçün mövcud olan komponentlərin daxili informasiya sistemləri və alətlərlə uyğunlaşdırılması | Metaməlumatlar, reyestrlər, məlumat bazaları, təsnifatlar                         | DSK, XSS, İTŞ | Aktualaşdırılmış metaməlumatlar, reyestrlər, məlumat bazaları, təsnifatlar |
| 3.5   | İstehsal sisteminin sınaqdan keçirilməsi  | Toplanmış və komplektləşdirilmiş xidmətlərin və əlaqəli iş axını proseslərinin sınaqdan keçirilməsi                               | Məsələ qoyuluşuna uyğun hazırlanmış proqram                                       | DSK, XSS, İTŞ | Proqramın təhvil-təslimi   |
| 3.5.1 | İstehsal sisteminin yoxlanışının yerinə yetirilməsi   | İstehsal sisteminin, komponentlərin icrasının və onlarla əlaqəli xidmətlərin sınaqdan keçirilməsi                                 | Proqram təminatı  | DSK, XSS, İTŞ | Proqram təminatı   |
| 3.5.2 | İstehsal sisteminin təhvil-təslim sınağının yerinə yetirilməsi  | İstehsal sisteminin qiymətləndirilməsi və qəbulu  | Proqram təminatı  | DSK, XSS, İTŞ | Təhvil-təslim aktı   |
| 3.6   | Statistik biznes-prosesin sınaqdan keçirilməsi  | Statistik biznes-prosesin pilot layihəsinin sınaqdan keçirilməsi  | Sınaq və ya pilot müayinə, fəaliyyət planı  | DSK, XSS      | Fəaliyyət planı, qiymətləndirmə hesabatı                                   |

| No  | Prosesin adı, fəaliyyət   | İşin adı   | Giriş materialı  | Təchizatçı                             | Nəticə  |
|---|---|--|--|--|---|
| 3.6.1   | Sınaq üçün fəaliyyət planının hazırlanması  | Toplanmadan yayılmaya qədər olan biznes - prosesin sınaqdan keçirilməsinə dair fəaliyyət planının hazırlanması | Daxili sınaq və ya respondentlərlə pilot müayinə                                     | DSK, XSS                               | Fəaliyyət planı   |
| 3.6.2   | Sınağın keçirilməsi və qiymətləndirilməsi   | Biznes-prosesin sınağının keçirilməsi  | Fəaliyyət planı  | DSK, XSS                               | Biznes-prosesin həyata keçirilməsi və ya onun təkmilləşdirilməsinə dair qiymətləndirmə hesabatı |
| 3.7   | İstehsal sisteminin yaradılmasının yekunlaşdırılması  | İstehsal sisteminin yaradılmasının başa çatdırılması   | Sənədləşdirilmiş proseslər, tədris planı   | DSK, XSS, İTŞ                          | İstehsal sisteminin tətbiqi, səriştəlilik   |
| 3.7.1   | İstehsal sisteminin təqdimatı və sənədləşdirilməsi  | İstehsal sisteminin tətbiqi, təhvil-təslim aktının hazırlanması  | Sənədləşdirilmiş proseslər   | DSK, XSS, İTŞ                          | İstehsal sisteminin tətbiqi   |
| 3.7.2   | İstehsal sistemi ilə tanışlıq, kadrların məlumatlandırılması, texniki dərslərin keçirilməsi | Treninglərin keçirilməsi, təlimatı kitabçaların hazırlanması   | Dövlətstatkomun müvafiq əmri, tədris planı   | DSK, XSS, İTŞ                          | Yüksək bilik səviyyəsinə malik kadrların hazırlanması   |
| <b>3-cü mərhələnin yekunu. İstehsal sistemi yaradıldı</b> |   |  |  |  |   |
| 4   | <b>Məlumatların toplanması</b>  | Lazım olan bütün informasiyanın toplanması   | Reyestr, planlar, Statistik işlər proqramı, məlumatlar                               | DSK, XSS, İTŞ, SİƏSPŞ, Ümumi şöbə, YSO | Statistik məlumatlar  |
| 4.1   | Məcmunun yaradılması və statistik vahidlərin seçilməsi                                      | Mövcud deyil   | Mövcud deyil   | Mövcud deyil                           | Mövcud deyil  |
| 4.1.1   | Seçmə üçün məlumat bazasının hazırlanması   | Mövcud deyil   | Mövcud deyil   | Mövcud deyil                           | Mövcud deyil  |
| 4.1.2   | Seçmə şəbəkənin formalaşdırılması   | Mövcud deyil   | Mövcud deyil   | Mövcud deyil                           | Mövcud deyil  |
| 4.1.3   | Seçmənin aparılması və yekunlaşdırılması  | Mövcud deyil   | Mövcud deyil   | Mövcud deyil                           | Mövcud deyil  |
| 4.2   | Məlumatların toplanmasına hazırlıq  | Məlumatların toplanmasına hazırlıq işlərinin yekunlaşdırılması   | Plan, kadrların siyahısı, tədris planı, təlimatlar, metodologiyalar, məsələ qoyuluşu | DSK, XSS, SİƏSPŞ, İTŞ                  | Plan, ixtisaslı kadrlar, proqram təminatı   |
| 4.2.1   | Məlumatların toplanması üçün  | Məlumatların toplanması üçün   | Plan və öhdəliklər   | DSK, XSS, SİƏSPŞ                       | Plan  |

| No    | Prosesin adı, fəaliyyət   | İşin adı   | Giriş materialı  | Təchizatçı         | Nəticə   |
|-------|---|--|--|--------------------|--|
|       | planın hazırlanması   | planın hazırlanması və öhdəliklərin müəyyən edilməsi   |  |                    |  |
| 4.2.2 | Kadrların seçilməsi   | Məlumatların toplanması üçün işçi heyətin müəyyən edilməsi   | Kadrların siyahısı   | DSK, XSS           | Seçilmiş və ya təyin olunmuş kadrların siyahısı        |
| 4.2.3 | Təlim materiallarının hazırlanması və təlimlərin keçirilməsi                  | İntervüyer və respondentlər üçün təlim materiallarının hazırlanması və təlimlərin (seminarların) keçirilməsi                                     | Dövlətstatkomun müvafiq əmri, tədris planı   | DSK, XSS           | Kadrların bilik səviyyəsinin artırılması               |
| 4.2.4 | Məlumatların toplanması üçün maddi resursların və İT alətlərinin hazırlanması | Toplanma materialları və alətlərinin toplanma prosesinin iştirakçıları və orqanları arasında yayımlanması  | Sorğu anketləri, təlimatlar, metodoloji sənədlər, rəsmi məktublar                        | DSK, XSS           | Yayımlanmış maddi resurslar və İT alətləri             |
| 4.2.5 | Proqram vasitələrinin kompüterlərə və ya serverə yüklənməsi                   | 41 (rabitə) ,45 (rabitə) nömrəli rəsmi statistika hesabatlarının onlayn rejimdə toplanması üçün proqram təminatının veb sahifədə yerləşdirilməsi | Məsələ qoyuluşu  | DSK, XSS, İTŞ      | Proqram təminatı                                       |
| 4.3   | Məlumatların toplanması   | Məlumatların toplanması, yoxlanılması və qiymətləndirilməsi  | Statistik işlər proqramı, ilkin məlumatlar, proqram təminatı və qiymətləndirmə metodları | DSK, XSS, İTŞ, YSO | Məlumatlar, qiymətləndirmə, informasiya-texniki dəstək |
| 4.3.1 | Statistik vahidlərdən hesabatların alınması                                   | 41 (rabitə) ,45 (rabitə) nömrəli rəsmi statistika hesabatları üzrə onlayn rejimdə ilkin məlumatların qəbul edilməsi                              | Statistik işlər proqramı, Yerli statistika orqanları üçün Statistik işlər proqramı       | DSK, XSS, YSO      | İlkin məlumatlar                                       |
| 4.3.2 | İlkin informasiya toplusunun hazırlanması                                     | İlkin informasiyanın yoxlanılması və informasiya toplusunun hazırlanması   | İlkin məlumatlar   | DSK, XSS, YSO      | İlkin informasiya toplusu                              |
| 4.3.3 | Toplanmış məlumatların yoxlanılması   | Məlumatların avtomatlaşdırılmış qaydada yoxlanılması   | İlkin informasiya toplusu və proqram təminatı  | DSK, XSS, İTŞ, YSO | Yoxlanılmış məlumatlar                                 |
| 4.3.4 | Toplanmış məlumatların qiymətləndirilməsi                                     | Məlumatların qiymətləndirilməsi və texniki problemlərin həlli istiqamətində işlərin görülməsi  | Məlumatlar və qiymətləndirmə metodları   | DSK, XSS           | Qiymətləndirmənin nəticələri                           |

| No   | Prosesin adı, fəaliyyət   | İşin adı   | Giriş materialı   | Təchizatçı                | Nəticə   |
|--|---|--|---|---------------------------|--|
| 4.3.5  | Məlumatların toplanmasına informasiya-texniki dəstəyin təmin edilməsi                     | İntervüyerlərə, respondentlərə, YSO-lara metodoloji və yaxud maddi-texniki dəstəyin göstərilməsi               | Metodoloji sənədlər və maddi-texniki vasitələr                                | DSK, XSS                  | Təmin edilmiş informasiya-texniki dəstək           |
| 4.4  | Məlumatların toplanmasının yekunlaşdırılması  | Məlumatların toplanmasının başa çatdırılması   | Məlumatlar  | DSK, XSS, İTŞ, Ümumi şöbə | Elektron məlumat bazası, arxiv                     |
| 4.4.1  | Toplanmış məlumatların müvafiq məlumat bazasına yüklənməsi və işlənməsi üçün hazırlanması | Toplanmış məlumatların işlənmə və təhlil üçün hazırlanması   | Toplanmış məlumatlar  | DSK, XSS, İTŞ             | Elektron məlumat bazası                            |
| 4.4.2  | Məlumatların toplanmasında istifadə olunmuş materialların arxivləşdirilməsi               | İstifadə olunmuş materialların sənədləşdirilərək arxivləşdirilməsi   | Elektron məlumat bazası, istifadə olunmuş bütün materiallar                   | DSK, XSS, İTŞ, Ümumi şöbə | Arxivləşdirmə                                      |
| <b>4-cü mərhələnin yekunu. Məlumatlar işlənməyə hazırdır</b> |   |  |   |                           |  |
| 5  | <b>Məlumatların işlənməsi</b>   | Təsnifləşdirmə və kodlaşdırma, baxış, düzgünlüyün yoxlanılması və redaktə, imputasiya, çəkirlərin hesablanması | Statistik məlumatlar, reyestrlər, məsələ qoyuluşu, program təminatı, çəkirlər | DSK, XSS, İTŞ             | Statistik məlumatlar                               |
| 5.1  | Məlumatların birləşdirilməsi  | Müxtəlif mənbələrdən toplanmış məlumatların birləşdirilməsi  | Məlumatlar və reyestrlər  | DSK, XSS, İTŞ             | Məlumatların birləşdirilməsi                       |
| 5.1.1  | Müxtəlif məlumat mənbələrinin inteqrə edilməsi  | Daxili və yaxud kənar məlumat mənbələrinin inteqrasiya edilməsi  | Məlumatlar, məlumat mənbələri   | DSK, XSS, İTŞ             | İnteqrə edilmiş məlumat mənbələri                  |
| 5.2  | Təsnifləşdirmə və kodlaşdırma   | Giriş məlumatlarının təsnifləşdirilməsi və kodlaşdırılması   | Təsnifatlar, məlumatlar   | DSK, XSS, İTŞ             | Təsnifləşdirilmiş məlumatlar və statistik vahidlər |
| 5.2.1  | Daxil edilən ilkin məlumatların kodlaşdırılması   | Daxil edilən məlumatların təsnifatlara uyğun kodlaşdırılması   | Statistik təsnifatlar, məlumatlar   | DSK, XSS, İTŞ             | Kodlaşdırılmış (təsnifləşdirilmiş) məlumatlar      |
| 5.2.2  | Statistik vahidlərin təsnifləşdirilməsi   | Giriş məlumatlarının konkret təsnifatlara, yeni siniflərə və ya qruplara təsnifləşdirilməsi                    | Giriş məlumatları   | DSK, XSS, İTŞ             | Təsnifləşdirilmiş statistik vahidlər               |
| 5.3  | Məlumatlara baxış və onların düzgünlüyünün yoxlanılması                                   | Baxış və düzgünlüyün yoxlanılması (giriş məlumatlarının yoxlanılması)  | Məlumatlar, məsələ qoyuluşu   | DSK, XSS                  | Yoxlanılmış keyfiyyətli məlumatlar                 |
| 5.3.1  | Məlumatların ilkin mərhələdə yoxlanılması   | Giriş məlumatlarının mexaniki yoxlanılması   | Məlumatlar  | DSK, XSS                  | Yoxlanılmış məlumatlar                             |
| 5.3.2  | Avtomatlaşdırılmış nəzarətin aparılması   | Avtomatlaşdırılmış nəzarət prosedurlarının təşkili   | Avtomatlaşdırılmış nəzarət üçün məsələ qoyuluşları                            | DSK, XSS                  | Avtomatlaşdırılmış nəzarət, keyfiyyətli məlumat    |

| <b>№</b> | <b>Prosesin adı, fəaliyyət</b>   | <b>İşin adı</b>  | <b>Giriş materialı</b>                            | <b>Təchizatçı</b> | <b>Nəticə</b>                   |
|----------|--|--|---|-------------------|---------------------------------|
| 5.3.3    | Keyfiyyətə nəzarət cədvəllərinin əldə edilməsi və təhlil olunması                  | Mövcud deyil   | Mövcud deyil                                      | Mövcud deyil      | Mövcud deyil                    |
| 5.4      | Məlumatların redaktəsi və impyutasiya  | Mövcud deyil   | Mövcud deyil                                      | Mövcud deyil      | Mövcud deyil                    |
| 5.4.1    | İmpyutasiya (şerti hesablaşma) elementlərinin təyin olunması                       | Mövcud deyil   | Mövcud deyil                                      | Mövcud deyil      | Mövcud deyil                    |
| 5.4.2    | İmpyutasiyanın (şerti hesablaşmanın) aparılması                                    | Mövcud deyil   | Mövcud deyil                                      | Mövcud deyil      | Mövcud deyil                    |
| 5.4.3    | İmpyutasiya üzrə qeydlərin alınması, redaktəsi və qiymətləndirilməsi               | Mövcud deyil   | Mövcud deyil                                      | Mövcud deyil      | Mövcud deyil                    |
| 5.5      | Yeni dəyişən kəmiyyətlərin və vahidlərin formalaşdırılması                         | Yeni dəyişən kəmiyyətlərin və statistik məlumatların formalaşdırılması                     | Dəyişən kəmiyyətlər və vahidlər, məlumat bazaları | DSK, XSS, İTŞ     | Dəyişən kəmiyyətlər             |
| 5.5.1    | Yeni dəyişən kəmiyyətlərin və vahidlərin formalaşdırılması                         | Yeni dəyişənlərin və vahidlərin formalaşdırılması  | Təsdiqlənmiş giriş məlumat bazaları               | DSK, XSS, İTŞ     | Dəyişən kəmiyyətlər və vahidlər |
| 5.5.2    | Yeni dəyişən kəmiyyətlərin və vahidlərin məlumatların emalı bazasına inteqrasiyası | Formalaşdırılmış yeni dəyişənlərin və vahidlərin məlumatların emalı bazasına inteqrasiyası | Dəyişən kəmiyyətlər və vahidlər                   | DSK, XSS, İTŞ     | Yenilənmiş məlumat bazaları     |
| 5.6      | Məlumatlar üçün çəkirlərin hesablanması  | Mövcud deyil   | Mövcud deyil                                      | Mövcud deyil      | Mövcud deyil                    |
| 5.6.1    | Çəkirlərin hesablanması  | Mövcud deyil   | Mövcud deyil                                      | Mövcud deyil      | Mövcud deyil                    |
| 5.6.2    | Hesablanmış çəkirlərin məlumatların emalı bazasına inteqrasiyası                   | Mövcud deyil   | Mövcud deyil                                      | Mövcud deyil      | Mövcud deyil                    |
| 5.7      | Aqreqasiya olunmuş göstəricilərin hesablanması                                     | Mövcud deyil   | Mövcud deyil                                      | Mövcud deyil      | Mövcud deyil                    |
| 5.7.1    | Aqreqasiya elementlərinin əldə edilməsi və ya hesablanması                         | Mövcud deyil   | Mövcud deyil                                      | Mövcud deyil      | Mövcud deyil                    |
| 5.8      | Yekun məlumat fayllarının formalaşdırılması  | Yekun məlumat fayllarının formalaşdırılması  | Məlumatlar  | DSK, XSS,         | Yekun məlumatlar                |
| 5.8.1    | İşlənmiş məlumat fayllarının təhlil üçün hazırlanması                              | İşlənmiş məlumat fayllarının təhlil üçün hazırlanması                                      | Məlumatlar  | DSK, XSS,         | Yekun məlumatlar                |
| 5.8.2    | İşlənmiş məlumat fayllarının arxivləşdirilməsi                                     | İşlənmiş məlumat fayllarının arxivləşdirilməsi   | Yekun məlumatlar                                  | DSK, XSS,         | Arxivləşdirilmiş məlumatlar     |

| No   | Prosesin adı, fəaliyyət  | İşin adı   | Giriş materialı   | Təchizatçı                 | Nəticə  |
|--|--|--|---|----------------------------|---|
| <b>5-ci mərhələnin yekunu. Məlumatlar təhlil üçün hazırdır</b> |  |  |   |                            |   |
| 6  | <b>Məlumatların təhlili</b>  | Nəticələrin hazırlanması, keyfiyyətin yoxlanılması, nəticələrin izahı, yekun nəticələrinin formalaşdırılması           | Statistik məlumatlar, qiymətləndirmə, metodoloji sənədlər, yayım məhsulları | DSK, XSS, İİƏŞ, Ümumi şöbə | Yekun məlumatlar, uyğunsuzluqlar, qiymətləndirmə və təhlilin nəticələri         |
| 6.1  | İlkin nəticələrin hazırlanması   | İlkin nəticələrin 41 (rabitə) ,45 (rabitə) nömrəli rəsmi statistika hesabatı formaları əsasında hazırlanması           | Əldə olunmuş məlumatlar, çıxış cədvəlləri                                   | DSK, XSS                   | Çıxış cədvəlləri, dinamika sıraları   |
| 6.1.1  | İlkin nəticələrin əldə edilməsi  | Çıxış məlumatlarının hazırlanması və ya yenilənməsi  | Əldə olunmuş məlumatlar   | DSK, XSS                   | Çıxış cədvəlləri, dinamika sıraları   |
| 6.1.2  | İlkin nəticələrdə mövsümi düzəlişlərin aparılması  | Mövcud deyil   | Mövcud deyil  | Mövcud deyil               | Mövcud deyil  |
| 6.2  | Nəticələrin yoxlanılması   | Nəticələrin yoxlanılması   | Əldə olunmuş məlumatlar, çıxış məlumatları, məlumat mənbələri               | DSK, XSS                   | Yekun məlumatlar, uyğunsuzluqlar  |
| 6.2.1  | Uyğunsuzluq və ya xətalərin müəyyən edilməsi   | Məlumatların təkrar yoxlanılması   | Toplanan məlumatlar   | DSK, XSS                   | Hesabatı səhvlərlə təqdim edən statistik vahidlər, uyğunsuzluqlara dair qeydlər |
| 6.2.2  | İlkin çıxış nəticələri ilə əvvəlki dövrlərin nəticələri arasında uyğunluğun yoxlanılması | İlkin çıxış məlumatlarının əvvəlki dövrlərin müvafiq məlumatları ilə müqayisə edilməsi                                 | İlkin çıxış məlumatları və əvvəlki dövrlərin çıxış məlumatları              | DSK, XSS                   | Müəyyən edilmiş uyğunsuzluqlara dair qeydlər                                    |
| 6.2.3  | Domenlərarası uyğunluq üçün ilkin çıxış nəticələrinin təhlili                            | İlkin çıxış məlumatlarının digər statistik domenlərin istehsal etdikləri oxşar çıxış məlumatları ilə müqayisə edilməsi | İlkin çıxış məlumatları və digər statistik domenlərin müvafiq məlumatları   | DSK, XSS                   | Müəyyən edilmiş uyğunsuzluqlara dair qeydlər                                    |
| 6.2.4  | Nəticələrin redaktə edilməsi   | Çıxış məlumatlarının makro redaktə edilməsi  | Məlumatlar  | DSK, XSS                   | Yekun məlumatlar  |
| 6.3  | Nəticələrin izahı  | Çıxış məlumatların əsasında tam izahların hazırlanması   | Çıxış məlumatları, qiymətləndirmə   | DSK, XSS                   | Qiymətləndirmə və təhlil  |
| 6.3.1  | Çıxış məlumatlarına baxış və qiymətləndirilmənin aparılması                              | Qiymətləndirilmənin aparılması   | Çıxış məlumatları   | DSK, XSS                   | Qiymətləndirilmənin nəticələri  |
| 6.3.2  | Müxtəlif vasitələrdən istifadə etməklə çıxış nəticələrin təhlili və izahı                | Çıxış nəticələrin təhlili və izahı (cədvəllər, qrafiklər, xəritələr və s. şəkildə)                                     | Qiymətləndirilmənin nəticələri  | DSK, XSS                   | Təhlilin nəticələri (cədvəllər və qrafiklər)                                    |
| 6.4  | Məxfiliyin qorunmasına nəzarət   | İlkin məlumatların məxfi saxlanması  | Metodoloji sənədlər, çıxış məlumatları                                      | DSK, XSS                   | Çıxış məlumatları   |

| No  | Prosesin adı, fəaliyyət   | İşin adı  | Giriş materialı   | Təchizatçı                           | Nəticə   |
|---|---|---|---|--------------------------------------|--|
| 6.4.1   | Məxfilik nəzarəti tətbiq ediləcək çıxış nəticələrinin müəyyənləşdirilməsi               | Daxili qaydalar əsasında məxfilik nəzarətinin obyektini hesab edilən nəticələrin eyniləşdirilməsi                           | DSK-nın məxfi statistik məlumatların qorunması sahəsində siyasəti, "Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?" təlimatı | DSK, XSS                             | Məxfilik nəzarəti tətbiq ediləcək çıxış məlumatları                                    |
| 6.4.2   | Məxfilik nəzarətinin tətbiq edilməsi və çıxış nəticələrinin aktualaşdırılması           | Məxfilik nəzarətinin tətbiq edilməsi və çıxış nəticələrinin aktualaşdırılması   | Məxfilik nəzarəti tətbiq ediləcək çıxış məlumatları   | DSK, XSS                             | Məxfiliyi təmin edilmiş çıxış məlumatları  |
| 6.5   | Nəticələrin yekun formalaşdırılması   | Yekun nəticənin hazırlanması  | Çıxış məlumatları, yayım məhsulları   | DSK, XSS, İİƏŞ, Ümumi şöbə           | İstifadəçilər üçün yekun nəticələr, arxivləşdirilmiş məlumatlar                        |
| 6.5.1   | Təhlil edilmiş çıxış nəticələrinin yayım üçün yekunlaşdırılması                         | Köməkçi məlumatların hazırlanması və müvafiq struktur bölmələrin (İİƏŞ timsalında) əməkdaşları ilə müzakirələrin aparılması | Təhlil edilmiş çıxış məlumatları  | DSK, XSS, İİƏŞ                       | Yayım məhsulları   |
| 6.5.2   | Təhlil edilmiş çıxış nəticələrinin yayım üçün təsdiqi                                   | Yekun çıxış məlumatlarının yayım prosesindən əvvəl baxış və təsdiq üçün hazırlanması  | Yayım məhsulları  | DSK, XSS                             | Təsdiq edilmiş yayım məhsulları  |
| 6.5.3   | Təhlil edilmiş çıxış nəticələrinin arxivləşdirilməsi                                    | Təhlil edilmiş bütün çıxış məlumatları və müvafiq sənədlərin arxivləşdirilməsi  | Təsdiq edilmiş yayım məhsulları   | DSK, XSS, Ümumi şöbə                 | Arxivləşdirilmiş məlumatlar  |
| <b>6-cı mərhələnin yekunu. Təhlilin nəticələri yayılmaya hazırdır</b> |   |   |   |                                      |  |
| 7   | <b>Məlumatların yayılması</b>   | Rabitə statistikasına dair göstəricilərin yayılması   | Statistik nəşrlərin kataloqu, məcmuələrin və statistik məlumatların buraxılış təqvimini, yekun məlumatlar, yayım məhsulları, onlayn sorğular              | DSK, XSS, İTŞ, İİƏŞ, BƏŞ, Ümumi şöbə | Statistik məlumatlar, məlumatlar, yayım məhsulları, protokollar, təşviqat materialları |
| 7.1   | Çıxış məlumatları sisteminin yeniləşdirilməsi   | Rabitə statistikasına dair göstəricilərin aktualaşdırılması   | Statistik məlumatların buraxılış təqvimini, statistik məlumatlar, məlumatlar  | DSK, XSS, İİƏŞ, İTŞ                  | Statistik məlumatlar, məlumatlar   |
| 7.1.1   | Məlumatların və məlumatların məlumat bazasına yüklənməsinə hazırlıq işlərinin görülməsi | Yekun məlumatların və məlumatların məlumat bazasına yüklənməsinə hazırlıq işləri  | Statistik məlumatların buraxılış təqvimini, statistik məlumatlar, məlumatlar  | DSK, XSS                             | Hazırlanmış statistik məlumatlar və məlumatlar   |
| 7.1.2   | Məlumatların və məlumatların  | Yekun məlumatların və onlarla əlaqəli   | Hazırlanmış statistik məlumatlar  | DSK, XSS, İİƏŞ, İTŞ                  | Məlumat bazasına daxil   |

| <b>№</b> | <b>Prosesin adı, fəaliyyət</b>                                  | <b>İşin adı</b>  | <b>Giriş materialı</b>  | <b>Təchizatçı</b>          | <b>Nəticə</b>   |
|----------|---|--|---|----------------------------|---|
|          | məlumat bazasına yüklənməsi                                     | metaməlumatların onlayn yayımı üçün məlumat bazasına yüklənməsi  | və metaməlumatlar   |                            | edilmiş statistik məlumatlar və metaməlumatlar          |
| 7.1.3    | Məlumatların müvafiq metaməlumatlarla əlaqəsinin təmin edilməsi | Yekun məlumatların müvafiq metaməlumatlarla əlaqəsinin təmin edilməsi  | Statistik məlumatlar və metaməlumatlar  | DSK, İTŞ                   | Əlaqələndirilmiş statistik məlumatlar və metaməlumatlar |
| 7.2      | Yayım məhsullarının istehsalı                                   | Rabitə statistikasına dair göstəricilərin istehsalı  | Statistik nəşrlərin kataloqu, məcmuələrin buraxılış təqvimi, yekun məlumatlar, yayım məhsulları   | DSK, XSS, İİƏŞ, BƏŞ        | Buraxılış üçün təsdiqlənmiş yayım məhsulları            |
| 7.2.1    | Yayım məhsullarının hazırlanması                                | Statistik məhsulun komponentlərinin hazırlanması və yayım üçün istehsalı                                       | Yekun məlumatlar  | DSK, XSS                   | Yayım məhsulları  |
| 7.2.2    | Press-revizlərin və təhlili məruzələrin hazırlanması            | Rabitə statistikasına dair göstəriciləri xarakterizə edən press-revizlərin və təhlili məruzələrin hazırlanması | 41 (rabitə) ,45 (rabitə) nömrəli rəsmi statistika hesabatlarının yekun məlumatları  | DSK, XSS, İİƏŞ             | Press - relizlər və təhlili məruzələr                   |
| 7.2.3    | İstehsal edilmiş yayım məhsullarının redaktəsi və tərcüməsi     | Yayım məhsullarının redaktəsi və tərcümə edilməsi  | Yayım məhsulları  | DSK, XSS, BƏŞ              | Redakte və tərcümə edilmiş yayım məhsulları             |
| 7.2.4    | İstehsal edilmiş yayım məhsullarının buraxılış üçün təsdiqi     | Yayım məhsullarının buraxılış üçün təsdiqi   | Buraxılış üçün hazırlanmış yayım məhsulları   | DSK, XSS                   | Buraxılış üçün təsdiqlənmiş yayım məhsulları            |
| 7.2.5    | Məcmuə və digər nəşrlərin istehsalı                             | Statistik məcmuələrin və bülletenlərin hazırlanması  | Statistik nəşrlərin kataloqu, məcmuələrin buraxılış təqvimi   | DSK, XSS                   | "Azərbaycanda telekommunikasiya və poçt"                |
| 7.3      | Yayım məhsullarının buraxılışının idarə edilməsi                | Rabitə statistikasına dair göstəricilərin buraxılışının idarə edilməsi   | Yayım məhsullarının buraxılışının idarə edilməsi üzrə sənədlər  | DSK, XSS, İİƏŞ, Ümumi şöbə | İstifadəçiləri xəbərdar etmək, Arxivləşdirmə            |
| 7.3.1    | Yayım məhsullarının buraxılışının idarə edilməsi                | Yayım məhsullarının buraxılışlarının idarə edilməsi  | DSK-nın təhlil üzrə iş planı, statistik nəşrlərin kataloqu, məcmuələrin və statistik məlumatların buraxılış təqvimi, nəşrlərin yayım reyestri | DSK, XSS, İİƏŞ             | İstifadəçilərin xəbərdar edilməsi                       |
| 7.3.2    | Yayım məhsullarının arxivləşdirilməsi                           | İstehsal edilmiş və yayım məhsullarının arxivləşdirilməsi  | Yayım məhsulları  | DSK, XSS, Ümumi şöbə       | Arxivləşdirmə   |

| No   | Prosesin adı, fəaliyyət  | İşin adı   | Giriş materialı  | Təchizatçı      | Nəticə   |
|--|--|--|--|-----------------|--|
| 7.4  | Yayım məhsullarının təşviqi  | Yayım məhsullarının fəal təşviqi   | İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə onlayn sorğu, istifadəçilərlə görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, hesabatlar | DSK, XSS, İİƏŞ  | Protokollar, hesabatlar, mətbuat konfransları, təşviqat materialları   |
| 7.4.1  | Yayım məhsulunun istifadəsinin qiymətləndirilməsi                  | İstifadəçi məmnunluğunun qiymətləndirilməsi  | İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə onlayn sorğunun nəticələri  | DSK, XSS, İİƏŞ  | İstifadəçilərlə görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, onlayn sorğunun nəticələrinə dair hesabat |
| 7.4.2  | Yayım məhsullarının müxtəlif vasitələrdən istifadə etməklə təşviqi | İstifadəçilərin ehtiyaclarına əsaslanmaqla təşviqatların aparılması, istifadəçi məmnunluğunun təhlili  | İstifadəçilərlə görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, hesabatlar  | DSK, XSS        | Mətbuat konfransları, təşviqat materialları  |
| 7.5  | İstifadəçi sorğularının idarə edilməsi                             | Rabitə statistikasına üzrə daxil olan sorğuların cavablandırılması   | Komitənin sədri və ya sədrin müavinlərinin tapşırığı   | DSK, XSS        | Sorğuların cavablandırılması   |
| 7.5.1  | İstifadəçi sorğularının qeydiyyatı və cavablandırılması            | İstifadəçi sorğularının baxılması və cavablandırılması   | Rəhbərliyin tapşırığı, daxil olan və göndərilən sənədlər və onların qeydiyyatı kitabları, elektron karguzarlıq sistemi   | DSK, XSS        | Sənədlərin qeydiyyatı  |
| <b>7-ci mərhələnin yekunu. Statistik məlumatlar yayımlandı</b> |  |  |  |                 |  |
| 8  | <b>Qiymətləndirmə</b>  | Şəhərlərarası telefon rabitəsinin texniki vasitələri, Telefon rabitəsinin texniki vasitələri üzrə statistik prosesin qiymətləndirilməsi          | Qiymətləndirməyə dair materiallar, akt və hesabatlar, KİS-ə dair sənədlər  | DSK, XSS, KİEMŞ | Akt və hesabatlar, təhlil və plan  |
| 8.1  | Qiymətləndirmə üçün məlumatların toplanması                        | Şəhərlərarası telefon rabitəsinin texniki vasitələri, Telefon rabitəsinin texniki vasitələri üzrə statistik prosesə dair məlumatların toplanması | Hesabatlar və KİS-ə dair sənədlər  | DSK, XSS, KİEMŞ | Toplanmış materiallar  |

| №     | Prosesin adı, fəaliyyət  | İşin adı   | Giriş materialı  | Təchizatçı      | Nəticə   |
|-------|--|--|--|-----------------|--|
| 8.1.1 | Əvvəlki altproseslərdə qiymətləndirmə ilə bağlı materialların toplanması | Qiymətləndirmə ilə bağlı materialların toplanması və qiymətləndirməyə hazırlıq işləri  | Şəhərlərarası telefon rabitəsinin texniki vasitələri, Telefon rabitəsinin texniki vasitələri üzrə statistik prosesin əvvəlki mərhələləri üzrə nəticələrlə bağlı hesabatlar və ya KİS-ə dair sənədlər | DSK, XSS, KİEMŞ | Toplanmış materiallar  |
| 8.2   | Qiymətləndirmənin aparılması   | Şəhərlərarası telefon rabitəsinin texniki vasitələri, Telefon rabitəsinin texniki vasitələri üzrə statistik prosesə dair qiymətləndirmənin aparılması                        | Toplanmış materiallar, KİS-ə dair sənədlər   | DSK, XSS, KİEMŞ | Akt və hesabatlar  |
| 8.2.1 | İstehsal prosesinin qiymətləndirməsinin aparılması                       | Şəhərlərarası telefon rabitəsinin texniki vasitələri, Telefon rabitəsinin texniki vasitələri üzrə statistik istehsal prosesinin təhlili və qiymətləndirməsi                  | Keyfiyyət məruzələri, DESAP, şöbə üzrə proseslərin idarə olunması standartları və prosesin xəritəsi, KİS SP-lər, KİS KV  | DSK, XSS, KİEMŞ | KİS-in daxili auditlərinin nəticələri üzrə "Uyğunsuzluqlara dair akt", Auditin nəticələrinə dair hesabat |
| 8.3   | Fəaliyyət planının razılaşdırılması                                      | Şəhərlərarası telefon rabitəsinin texniki vasitələri, Telefon rabitəsinin texniki vasitələri üzrə statistik prosesə dair razılaşdırılmış fəaliyyət planının hazırlanması     | Akt və hesabatlar  | DSK, XSS, KİEMŞ | Təhlil və plan   |
| 8.3.1 | Fəaliyyətin təkmilləşdirilməsi üçün tövsiyələrin verilməsi               | Şəhərlərarası telefon rabitəsinin texniki vasitələri, Telefon rabitəsinin texniki vasitələri üzrə statistik prosesə dair fəaliyyət planına salınacaq tövsiyələrin toplanması | KİS-in daxili auditlərinin nəticələri üzrə "Uyğunsuzluqlara dair akt", Auditin nəticələrinə dair hesabat, Yoxlama və nəzarət auditinin nəticələrinə dair hesabat                                     | DSK, XSS, KİEMŞ | Rəhbərlik tərəfindən təhlil, KİS-in illik fəaliyyət planı  |

Avrostat

Avropa İttifaqının Statistika Bürosu

BVF

Beynəlxalq Valyuta Fondu

BTİ

Beynəlxalq Telekomunikasiya İttifaqı

MDB SK

Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi

NRYTN

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

ƏN

Ədliyyə Nazirliyi

|        |  |
|--------|--|
| VN     | Vergilər Nazirliyi   |
| DSK    | Dövlət Statistika Komitəsi   |
| XSS    | Xidmət statistikasını şöbəsi   |
| KİEMŞ  | Keyfiyyətin idarə edilməsi və məlumatlar şöbəsi                        |
| SİƏSPŞ | Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsi |
| İİƏŞ   | İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi                           |
| İTŞ    | İnformasiya texnologiyaları şöbəsi                                     |
| BƏŞ    | Beynəlxalq əlaqələr şöbəsi   |
| YSO    | Yerli statistika orqanları   |
| KİS    | Keyfiyyətin idarə edilməsi sistemi                                     |